

## QARABAĞ REGIONUNUN SU HÖVZƏLƏRİNDE BİOMÜXTƏLİFLİYİN TƏDQİQİNİN PERSPEKTİVLƏRİ

Rafiq Qasımov

AMEA-nin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu

30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalan Qarabağ torpağı, onun zəngin biomüxtəlifliyi nəinki elmi-tədqiqatlardan kəndarda qalmış, əksinə ekoloji terrora məruz qalaraq mənfur erməni qəşəkarları tərəfindən vəhşicəsinə istismar edilmişdir. Bu gün artıq işgaldən azad edilmiş Qarabağ ərazilərində dövlət səviyyəsində aparılan kompleks bərpa tədbirləri kontekstində alımlarını Qarabağ ərazilərində dövlət səviyyəsində aparılan kompleks bərpa tədbirləri kontekstində alımlarını özərinə böyük vəzifələr düzəltir. Bu vəzifələrdən biri də Qarabağ ərazilərində yerləşən su hövzələrinin biomüxtəlifliyinin, xüsusiəl balıq növlərinin öyrənilməsi, saxlanması, bərpası və səmərəli istifadəsi üzrə multidisiplinər tədqiqatlarının aparılmasıdır. Qeyd etmək lazımdır ki, işğala qədərki dövrədə Qarabağın su hövzələrinin biomüxtəlifliyinin öyrənilməsi haqqda məlumatlar ümumi xarakter daşıyır və əsasən fundamental əhəmiyyəti üstünlük təşkil edirdi. İqtisadi baxımdan o dövrə Xəzər dənizində ovlanan balıqlar ölkənin tələbatını ödədiyinə görə daxili su hövzələrinə çox əhəmiyyət verilmirdi. Qarabağın işğaldən azad olunan ərazilərində su hövzələrinin (çaylar, göllər və su anbarları) qonşu dövlətlərin əraziləri ilə əlaqələrinin olmaması onların nəzarətmə olunmayan ekoloji və antropogen təsirdən qoruyur. Bu səbəbdən postkonflikt dövründə Qarabağ su hövzələrində tədqiqatların aparılması həm biomüxtəlifliyin qorunması, həm də iqtisadi baxımdan böyük əhəmiyyətə malikdir. İlk növbədə işğaldən azad edilmiş zonalarda su hövzələrinin pasportlaşdırılması aparılmalıdır ki, bununla AR Ekologiya və Təbii Sərvətlər Nazirliyində işlər artıq aparılır.

Sonrakı mərhələdə ardıcıl olaraq:

- 1) Tərtərcay, Əkrərcay, Xudafərin və Suqovuşan su ambarlarında fəsildən asılı olaraq temperaturun dəyişmə dinamikasının öyrənilməsi;
- 2) balıqların və digər su canlılarının növ tərkibi, ehtiyatları və ekoloji-sizioloji durumunun öyrənilməsi;
- 3) su yosunları, plankton və bentosun növ tərkibi və miqdarının qiymətləndirilmesi;
- 4) biomüxtəlifliyin ehtiyatlarının tənzimlənməsi yollarının araşdırılması üzrə elmi-tədqiqat işlərinin həyata keçirilməsi zəruridir.

Sonrakı dövrlərdə əldə edilən nəticələr əsasında Qarabağın su hövzələrində sənaye balıqçılığının, o cümlədən akvaküturanın inkişafına yönələn elmi əsaslandırılmış program hazırlanmalı və həyata keçirilməlidir.